



(əvvəli ötən sayımızda)

Lullubilər

Lullubi ölkəsi Urmayıya gölünün güneyində Aratta ərazisində yerləşirdi. Lullubi Arattadan sonra Azərbaycanın güneyində yanmış ikinci qədim dövlətdir.

Alman assuroloquu və arxeoloqu Ernst Herzfeld su, turukku və lullubu tayfalarını ümumiyyətə Aratta əhalisinin dilləri ilə eyni olub altay-türk etnik birliliyinə aid edir. Onun fikrinə görə eyni ərazidə məskunlaşmış turukku, su və lullubu tayfalarının dilləri Aratta əhalisinin dilləri ilə eyni olub altay-türk etnolinqvistik mənşəyə malikdirlər. (Ernst Herzfeld, 1986, Səh. 90-93)

Lullubi ölkəsinin adı ilk dəfə Akkad kralı Sarqonun Qutı dövlətinə qarşı hərbi yürüşündə adı çəkilir. Sarqonun nəvəsi Naram-sin hakimiyəti dövründə Lullubi kralı Satuni (e.q. 2230-200) Akkad dövlətinə qarşı hərbi birləşmələrdə iştirak edirdi. Qaradağ ərazisində Naram-sinə qarşı döyüşdə Satuni məğlubiyətə uğramışdır. Naram-sin öz qələbəsini "Qələbə daşı" kitabəsində əbədiyətmişdir.

Lullubi dövləti kralları İmmaşqunun (e.q. 200-2170) dövründə gülə dənəminə yaşamışdır. Lullubinin en məhşur və qüdrətli hökmətləri Annubanini (e.q. 2170-2150) olmuşdur. O düşmənləri üzərində qələbələrini daş sütunlar üzərində həkk etdirirdi. Onun Batır dağındaki daş sütununda düşməninə qalib gəlməsini eks etdirən təsvirdə İştər tanrısi da eks olunmuşdur. Lullubilər göyüzü, bərəket və məhəbbət tanrılarına etiqad edirdilər. Bəzi müəlliflər lullubiləri, qutileri subarlara aid edirlər. Digərləri onları Elam xalqlarından hesab edirlər.

Assuroloq G. Hüsing lullubilə haqqında yazır ki, Zaqros dağlarının doğu silsilesi Elam dilində Sunqur adlanırdı və mənası "Kral dağları" deməkdir. Bu ad bir qala adı da ola bilər. Burda yaşayan xalqın adı Lullubi olub, sondakı bi cəm şəkilçisidir, Lullu-bi adının mənası Lullular, yəni Lullu xalqı deməkdir. Assur dilində bu Lullu-mi formasında yazılırdı. Müasir dövrədə Diyala çayının yuxarı qollarından biri Lulu adlanmaqla bərabər Zaqros dağlarının həmin ərazidəki silsiləsində Lulu adlanır. Assur kralı Sarukin həmin bölgəyə m.ö. 717-ci ildə hərbi səfəri zamanı Lullu-Uqnu şəhərini ələ keçirdiyini öz kitabəsində qeyd etmişdir. Burdakı uqnu sözünün mənası "mavi" deməkdir. Lullubilər də Elam tayfasıdır. (Georg Hüsing, 1908, Səh.

Dünya tarixinin Turan dövrü

19, 20)

Gonzalo Rubio Lullubi adını fərqli şəkildi izah edir. Urmayıya gölünün güney-doğusunda yerləşən Lullubi ölkəsinin adı hurri-urartu dili ilə əlaqədardır, lulu/lullu sözünün mənası yabançı, yad deməkdir və bu söz hititlərin dili-



ne lulaxxi/lulaxşəklinde keçmişdir. Hititlər dağların mədəni olmayan sakinlərini belə adlandırdılar. Maraqlı orasıdır ki, Dəclə çayından şərqdə, Lullubi ölkəsinin şimalda məskunlaşmış Subar və ya Subir xalqı da eyni ilə yabançı-mədəni olmayan ifadəsi ilə adlanırdılar. Heç şübhəsiz Subarların dili də hurrilərin dili ilə eynidir. (Gonzalo Rubio, 2007, Səh. 10)

Bəzi müəlliflər Lullubiləri huri mənşəli hesab edirlər. Sumerin "Luqalbanda və Anzu" efsanəsinin Luqalbanda Arattanı mühasi-rəye almaq üçün hərbi səfər zamanı Uruk Hökmətləri En-Merka-rın ordusunu axtararkən Lullubi dağında Anzu adlı nəhəng quşla rastlaşır.

Qutiler Akkad dövlətini məğ-

lub etdikləri zaman Lullubilə qu-tı kralı Erridupizire qarşı üşyan qaldırmışdır. Lakin Qutı kralı üşyanı yatra bilmədir.

Böyük Sarqonun kitabəsində Lullubi kralı Anubanını onun düşməni adlandırılır. Bir qaya reliyefində döyüşdə qalib gəlmış Anubanını Assur-babilştar ilahəsi ilə birləşdə təsvir olunmuşdur. Assur-babil mətnlərində çox zaman bütün dağlı xalqları ümumi "lullu" termini ilə adlandırdırlar.

Bəzi mətnlərdə Lullubi və Za-

Ələsgər Siyablı

turukku və su tayfaları siyasi tarix səhnəsinə qədəm qoyurlar. Onlar əvvəlki dövrlərdə Aratta, o dağlıqdan sonra isə Kutium və Lullubum dövlətlərinin tərkibinə daxil idilər. Lullubilər Diyala çayı üzərində məskunlaşmışdır. (Landsberger B, 1924, Səh. 230)

Assuroloq Aviqdor Spayser Lullu adının Zamuanın en mü-hüm yaşayış məskəni olan Atlila adından yaranı biləcəyi fikrini irəli sürür. Atlila Aşurnasirpal tə-rəfindən bərpa edilərək Tur-Aşur adlandırılmışdır. (Spayser A, 1930, Səh. 100)

Atlila dəmir dövründə möv-cud olmuş şəhər dövlətidir və Zamuua ölkəsində yerləşmişdir. O Mesopotamiyanın şimal-şərqi və İranın şimal-qərb əraziləri ara-

ni, Dada kimi kral adları maraqlı doğurur.

Batır dağındakı Kirmando-Zöhrəb şəhəri yaxınlığında Saripul adlı dağdır. Maqan isə Maqan adlı dağda yerləşən ölkə idi. Naramsin onun kralı Maniya qalib gələrək çoxlu qənimət ələ keçirmişdi. (Thureau-Dangin, 1907, Səh. 260)

Şarur Sumerdə kedrdən müdafia üçün hazırlanmış silahdır. Şarur Sumer tanrıları Ningirsuyun uruqallu silahıdır. Uru müqəddəs paya və ya dirəkdir. Uruqallu Sa-vadə tufan silahı kimi istifadə olunur. Uruqallunun tərcüməsi fi-qurlu payadır. Onu döyüşdə istifadə edirdilər. (Thureau-Dangin, 1907, Səh. 268)

Qutlar, Quzlar və Quzan ölkəsi

Tarixi ədəbiyyatda çox zaman Qutı və Qutium şəklində ifadə olunan xalqın əsl adı Qut olmuşdur. Qutlar ilkin mənbələrə əsasən tarix səhnəsinə e.g. XXIII

esrdə qədəm qoymuşlar.

Akkadın ilk hökmdarı olan Sarqonun (m.ö. 2340-2234) kitabələrində ərazilərin kadastro qeydlərində Qut tayfalarının Zaqrros dağında yerləşdikləri ərazi quzeydə Diyala çayı sahilindəki Lullubi ölkəsi ilə güneydə Der şəhəri arasındadır. Digər qədim mixi yazı sənədləri də Qutlərin ölkəsinin quzeydə Subartu ölkəsi ilə güneydə Elam ölkəsi arasında yerləşdini göstərir.

Mixi yazı metnlərində məlum olduğuna görə Zaqrros dağlarında məskunlaşmış Qut tayfalarının bir qismi Akkad kralı Naram-suenin (m.ö. 2260-2223) məğlub olmasından sonra Dəclə çayının yuxarı vadilərinə köçərək burda Subar xalqı ilə qaynayıb qarışmışlar. Qutlərin böyük bir hissəsi aşağı vadilərdə samilerin Aşşur adlandırdıqları Atur ölkəsində məskunlaşmışdır. Atur sonradan sami assurlar tərefində işğal olunmuşdur.

Landsberqerin yazdıǵına görə Qutlar m.ö. 2400-cü il tarixlərində Fərat çayının orta vadilərinə yerləşmiş və burda üç şəhər salmışdır. Qutlər Akkadların müqavimətini qıraraq Habur, Balih və Orta Fərat vadilərini ələ keçmişlər. (Landsberger B, 1990, Səh. 20)

B.Hroznu öz tədqiqatlarında Qutların, Lullubi və Kassi xalqları ilə qohumolduğu fikrini irəli sürür. Onun araşdırılmalarında və tərtib etdiyi xəritədə qədim dövrlərdə Qut xalqının ilkin vətənlərinin Xəzər dənizinin güney-doğusunu ilə Okus çayının arasında bir ərazidə, Türkistanda yerləşdiyi təsbit olunmuşdur. Qutlar daha sonra m.ö. 2500-2400-cü illərdə Xəzər dənizi boyunca batıya doğru hərəkət etmiş və daha sonra Zaqrros dağlarının quzeydoğusuna yerləşmişlər. Qutların dili ilə qədim Türk dili arasında təsbit edilən bənzərlik Hroznu-nun Qutların Türkistan mənşəli olduqları haqqındaki tezisini dəstəkləməkdədir. (B.Hrozny, 1940)

(ardı gələn sayımızda)

mua adı birləşdə çəkilir. Lullubi ölkəsinə qarşı hərbi sefərlərini eks etdirən mətnlərdə onların dövarlarla əhatə olunmuş 19 şəhərinin olduğu, çoxlu qaramal sürüle-rinə, metalə, at ilxisinə, parça və şərabə malik olduğunu və Assuriya kralı Aşurbanipalın onları ələ keçirdiyini yazılımışdır.

Naram-sinin zəfer kitabəsin-də Lullubilər döyüşkən dağlı xalqı kimi təsvir olunurlar. Onlar heyvan dərisində sinələri açıq, qisa saqqallı, uzun saçları sıx hörük-lənmiş şəkildə təsvir olunurlar. (Bahrani Zainab, 2008.)

Emil Forrer görə Lullubi xalqı öncələri bütün Midiyaya hakim idilər. (Emil Forrer, 1926, Səh. 26)

E.e. II minilliyyin əvvəllerində Urmayıya gölü hövzəsində yaşayan

sında daha doğrusu Urmayıya gölünün güneyində, Azərbaycan ərazisində yerləşirdi. Assuriya çarı II Assurnasirpal m.ö. 880-ci ildə Zamuaya hərbi yürüş edərək Atlilanın da adını çekir. Onun yazdıǵına görə Babil çarı Sibir Atlilanı dağıtdığı üçün o şəhəri yenidən bərpa etmiş və adını dəyişdirərək Tur-Asur qoymuşdur. (Trevor Bryce, 2009, Səh. 92)

Batır-dağdır Lullubi kralı Anubanı (e.q. 2300) orda öz təsvirini və tanrı İştərین təsvirini ucaltmışdır. Bu təsvirlərdə Lullubi kralı Anubanını və digər krallar öz düşmənlərini ayaqları altına alıqları şəkildə təsvir olunurlar. (Thureau-Dangin, 1907, Səh. 246)

Lullubilərin Annubanının, Tardu, İkki, Satuni, İmmaşkuş, Zabi-